

SOSİAL REKLAMIN ÖZƏLLİKLƏRİ VƏ ƏSAS NÖVLƏRİ

РЕЗЮМЕ

В этой статье дается информация о сути, жанровых особенностях и классификации социальной рекламы. Кроме этого, выявляются психологические факторы действующие на аудиторию, пути повышения качества этих реклам на телевидении. Анализируются некоторые местные рекламы и на основе их изучения оценивается миссия социальной рекламы.

Ключевые слова: телевидение, социальная реклама, общество, влияние, эмпатия

SUMMARY

This article provides information about the essence, genre features and classification of social advertising. In addition, psychological factors affecting the audience, ways to improve the quality of these advertisements on television are identified. Some local advertisements are analyzed and the mission of social advertising is evaluated on the basis of their study.

Keywords: television, social advertising, society, influence, empathy

Reklama həsr olunan istənilən fəaliyyət növündə yaradıcı yanaşma, zəngin təxəyyül, orijinal fikirlər ilk sıradə durur. Buna görədik, reklam bəzən hər hansı bir ideyani ötürmə incəsənəti də adlandırılır. Reklam elə bir sahədir ki, elm və təcrübəni, ağıl və hissələri, obrazlılığı və məntiqiliyi, ünsiyyət və davranışı, unikallığı və kütləviliyi özündə birləşdirir. Nəyin reklam edilməsindən asılı olmayaraq, əsas məqsəd maraq oyatmaq, istək yaratmaqdır. Reklamı bir proses kimi nəzərdən keçirsek, deyə bilərik ki, o, gerçəklilikin həm mental, həm də intellektual hərəkətverici qüvvəsidir. Burada psixoloji, sosial, məlli-mədəni faktorların da əhəmiyyəti böyükdür.

Məhsulu, yaxud xidmət sahəsini cəmiyyətə tanıdan, əmtəə növlərini təqdim edən reklamlardan fərqli olaraq, sosial reklamlar xalqın faydasını, insanların dinclik və rifahını hədəfləyir. İctimai və dövlət maraqlarına xidmət edən sosial reklamlar, əsasən, cəmiyyəti narahat edən problemləri, məsələləri qabardaraq xəbərdarlıq xarakteri daşıyır. "Reklam haqqında" Qanunun 10-cu maddəsində qeyd olunur: "Sosial reklam - insanların şüurunda ictimai normalara uyğun davranış qaydalarının formallaşdırılmasına və təkmilləşdirilməsinə, onların diqqətinin cəmiyyətdəki sosial məsələlərə, mədəni irsi qorumağa cəlb edilməsinə yönəlmüş, maarifləndirmə və xeyriyyəçilik məqsədi daşıyan qeyri-kommersiya xarakterli məlumatdır. Sosial reklamın sifarişçiləri dövlət orqanları, yerli özünüdürəsetmə orqanları, hüquqi və fiziki şəxslərdir" [1].

Güclü təsirə malik olan şəkillər, videolar, düzgün seçilmiş musiqi, dəqiq müraciət forması sosial reklamların yayılmasına və insanların dütüncə tərzinə nüfuz etməsinə xidmət göstərir. Sosial reklam kommunersiya və siyasi tipli reklamlardan özünəxas kommunikativ məqsədləri ilə seçilir. Buraya mənəvi-xəlaqi, ictimai dəyərlərə diqqətin cəlb edilməsi, hayat və sağlamlıqla bağlı problemlərin həllinə yönəldirmə daxildir. Qeyd olunan xüsusiyyətləri hərtərəfli həyata keçirməkdə KİV əsas vasitədir. Kütləvi informasiya vasitələri arasında televiziya reklamı daha çox təhlil və tənqid olunur. Bu isə onun geniş kütłə arasında populyarlığından xəbər verir. Televiziya ekranında gerçəklilikin audiovizual nümayishi, şüura və şüuraltı aləmə nüfuz etməyə imkan verir. Badii cəhdən reklam klipinin istehsalı, əsasən, teatr sənətinin qanunları çərçivəsində həyata keçirilir. Bu kliplərdə dramaturji model səhnə məkanına uyğun dekorda fəaliyyət göstərən aktyor plastikasını rejissor yozumuna tabe etdirir [2, 32].

Sosial reklamin özəlliyi onun janr quruluşunda, struktur təşkilində əks olunur. Televiziyyada sosial reklamların ən tipik nümunəsi məşət hekayələri əsasında təqdim edilir. İkihişsəli struktura malik bu cür reklamların birinci hissəsində süjet xəttinin inkişafını (hekayələr, dialoqlar, xatirələr formasında), ikincisində mənəvi-əxlaqi nəticənin çıxarılmasını, müsbət yönədə çağırışını görürük. Digər sosial reklam janrı isə açıq müraciət formasıdır ki, burada dörd əsas blok müəyyən edilir: ideyanı əks etdirən tezis, arqumentasiya, fəaliyyətə səsləyən şurə və rekivizit. Birinci sosial reklam tipinə misal olaraq, "Hesab.az"ın təqdim etdiyi reklam çarxının göstərə bilərik. Reklam klipində iki ailənin timsalında müqayisə aparılır. Bir ailədə ata o qədər gərgin işləyir ki, balaca oğluna və hamilə həyat yoldaşına vaxt ayra bilmir. Digər ailədəki ata isə vaxtını övladına həsr etməkdən məmnundur. Onlar bir yerde süfrə başında olur, söhbətləşir, əylənlərlər. Klipin süjeti birinci ailədə qadının doğum evindən ərinə zəng etməsi, lakin ərinin isə maşqul olduğundan telefonla baxa bilməməsi ilə kulminasiyaya çatır. Yalnız evə qayıdarkən kağızların içindən oğlunun çəkdiyi ailə rəsmini tapması və onun fonunda yoldan keçən xoşbəxt ailə mənzərəsini görməsi razıvazka sayına biler. "Özizlərimizə daha çox vaxt ayraq! Onlardan qiyəmtli heç nəyimiz yoxdur" - çağırışının finalında səslənir və vaxtı düzgün bölməyin əhəmiyyətini vurgulayır. Reklam klipinən ədəbi ssenarisinin yazılışında dəqiq normalar yoxdur. Bununla belə, ssenari-plan forması modelləşmə üçün daha əlverişlidir. Modelləşmə klipi öncədən kağız üzərində nəzərdən keçirib təhlil etməyə imkan verir. Təhlil isə bədii həllin meyadan çıxmamasına şərait yaratır. Əks təqdirdə yaxşı təsvir və mətn belə, bir-birini neyträallaşdırır [2, 53].

Sosial reklamin televiziya üçün nəzərdə tutulan növündə dramaturji strukturun mükəmməlliyyi klipə mətnin düzgün nisbətində öz əksini tapır. "Bərabər hüquq və imkanlar üçün" sloganı yerli sosial reklam çarxi müraciət formalıdır. Çarx boyu musiqi müşayiəti ilə dəyişən kadrlar fiziki məhdudiyyətli insanların yollarda üzləşdikləri çətinlikləri diqqətə çatdırır və onların aradan qaldırılmasına səsləyir.

Televiziyyada sosial reklamin əsas özəlliklərindən biri də ssenarıda istifadə olunan linqvistik vasitələrdir. Kommersiya reklamında olduğu kimi sosial reklamda da arqumentasiya priyomu kimi müqayisə və metaforalarдан, məşət dilinin formalarından istifadə olunur. Lakin epitet və hiperbolaya müraciət uyğun deyil. Daha müvafiq müraciət mətnində, əsasən, birbaşa, yaxud əlavə funksiya daşıyan, səbəbi aydınlaşdırıran, nəticəyə yönəldən suallar yer alır [6].

Sosial reklamin effektivliyi o zaman bəlli olur ki, o, cəmiyyətdə nikbin əhval yaradır, fəaliyyət növünün ən güclü etalonlarını göstərir, ümumi dəyərlərin qorunmasını aşılıyaraq daxili orientir rolunu oynayır. Hədəf auditoriyasına təsir etmək üçün təlqin, inandırma, istək yaratma üsullarından istifadə olunur. Diqqətin cəlb olunması baxımından sosial reklamların bir neçə növü müəyyən edilir:

- Müəyyən həyat tərzinin reklamı.** Sağlam həyat tərzini nümayiş etdirən reklamlar, adətan, sıqareta, alkoollu içkilərə, narkotik vasitələrə qarşı mübarizədən bəhs edir. İdmanla məşğul olmağa, düzgün qidalanmağa təşviq edir. Ekoloji reklamı da bu növə aid etmək olar. Ətraf mühitin qorunması, təbiətə qayğı, heyvanlara münasibət və s. mövzulara toxunulan sosial reklamlara dünənin bir çox ölkəsində külli miqdarda bündəcə ayrılır.

- Qanuna riayət, konstitusiya hüquqları və insan azadlıqları reklamı.** Bu növ reklamlar vergilərin vaxtında ödənilməsi, təhsil hüququ, vətəndaş haqları və s. daxildir. Bəzən belə reklamlar siyasi xarakter də daşıyır. Seçkilərənəcə kompaniyalar, ictimai fəaliyyət çağırışları, dövlət borcundan yayanmamam kimi amillər əsas örneklerdən sayıla bilər.

- Vətənpərvərlik reklamları.** Buraya xalq tərəfindən qeyd edilən ümumi bayramların, idman yarışlarının, müsabiqələrin reklamı aiddir. Şəhərin, hər hansı tarixi hadisənin ildönümü də növ reklamlara da dövlət tərəfindən bündəcə ayrılır.

- Dəyər, mövqə və prinsip reklamları.** İctimai dəyərlərin, əxlaqi normaların təbliği, yaxud Verdiyi informasiyaya görə bu növ reklamları 3 qola ayırmak olar: xalis sosial reklamlar - bu tip reklamlarda heç vaxt sifarişçinin, yaxud istehsalçının kimliyi qeyd olunmur. Ümumbaşəri da sadəcə olaraq, mənəvi dəstək xarakterli reklamlar dəha geniş auditoriya üçün nəzərdə tutulur. Verdiyi informasiyaya görə bu növ reklamları 3 qola ayırmak olar: xalis sosial reklamlar - bu tip dəyərlərin, ırsin qorunmasına həsr olunan, vətəndaşlar arasında bərabər hüquqların təmin

edilməsini, tolerant münasibəti yayan reklamlar xalis sosial reklamlar sayılır; qeyri-kommersiya təşkilatının telefon nömrəsi qeyd edilən həyat tərzini reklamları - məsələn, sıqaretin zərərlərindən olunur; və ayrıca təşkilatın prinsipləri reklamı - ən populyar sosial reklam növü olsa da, bəzən məqsədyönlü təsisçiliyi ilə həyata keçirilməsinə diqqət edilir. Məsələn, dövlətin müxtəlif regionlarında fəaliyyət göstərən "ASAN xidmət" mərkəzlərinin təşkil etdiyi sosial tədbirlər və reklam çarxlarını göstərə bilərik.

Sosial reklamin əsas məqsədi cəmiyyət tərəfindən qəbul edilmiş, bu və ya digər mədəniyyətdə öz yeri olan, insan fəaliyyətini bir ideya uğrunda istiqamətləndirən önemli sosial problem haqqında informasiyani, davranış modelini, qiymətləndirmə meyarını qısa, əhatəli və rəsmi tapması və onun fonunda yoldan keçən xoşbəxt ailə mənzərəsini görməsi razıvazka sayına biler. "Özizlərimizə daha çox vaxt ayraq! Onlardan qiyəmtli heç nəyimiz yoxdur" - çağırışının finalında səslənir və vaxtı düzgün bölməyin əhəmiyyətini vurgulayır. Reklam klipinən ədəbi ssenarisinin yazılışında dəqiq normalar yoxdur. Bununla belə, ssenari-plan forması modelləşmə üçün daha əlverişlidir. Modelləşmə klipi öncədən kağız üzərində nəzərdən keçirib təhlil etməyə imkan verir. Təhlil isə bədii həllin meyadan çıxmamasına şərait yaratır. Əks təqdirdə yaxşı təsvir və mətn belə, bir-birini neyträallaşdırır [5, 15].

Kommersiya reklamlarından fərqli olaraq, sosial reklamlarda təlqin və inandırma metodu daha dərin və daha təsirli işlənir. Etibar və inam yaradan reklamlar ictimaiyyədə bütün sosial təbəqələrə mənsub insanları cəlb edir. Sosial reklam üçün inandırma metodu daha əhəmiyyətlidir. Inandırma - insanın müəyyən andakı düşüncə və baxışlarının dəyişdirilməsi, eləcə də, yenilərinin yaradılması deməkdir. İnsan şüurunda köhnə məlumat və fikirlər, vərdiş etdiyi mühüməkəmetlər qaldıqca yeni ideyaların qəbul olunması prosesi ləng gedir. Bu halda şüuraltımız yeni informasiyani qəbul etməkdə çətinlik çəkir. Çünkü cəmiyyət tərəfindən qəbul olunmuş və sürdər məhkəmlənmiş stereotiplərin birdən-birə inkar edilməsi o qədər də asan deyil. Reklamın birbaşa hücumu bəzən insanın daxili "mən"ini təhlükə altına qoyur və onu məsləhətlərə, təkliflərə qarşı laqeyd edir.

İnsanaları müəyyən bir düşüncə yönündə inandırmaq və davranış dəyişikliyi yaratmaq üçün fərqli üsullardan istifadə edilir. Bu üsullarla kütləyə müsbət inandırma təsir göstərməyə çalışılır. Sosial reklam ideyasını həyata keçirək münasibətə, yoxsa davranışa göstərilecek təsir önem kəsb edir və inandırma üsulları da bunun əsasında müəyyənləşdirilir. Münasibəti əsas götürən inandırma strategiyasında mesajın və manbonun daha aydın olması, bununla da davranış dəyişikliyinin gerçəkləşməsi hədəflənir. Davranışı əsas götürən inandırma taktikasında isə ilk olaraq, məqsəd lazımi davranış modelini yaratmaq və onun fonunda müsbət münasibət formalasdırmaqdır [3, 42-43].

Sosial reklamda inandırma üsulları kimi qorxu hissini yaradılması, humor, emosional və rasional cəlbetmə, mesajın təkrarlanması müraciət olunur. Qorxu insan həyatında həmişə olan və zamanla fördlərin davranışlarına, düşüncələrinə, ətrafa münasibətə təsir göstərən faktordur. Reklamda verilən tövsiyyələrə əmal edilmədikdə insanın başına gələ biləcək pis hadisələrdən xəbərdar etmək qorxu yaratmaq yolu ilə inandırma misaldır. Narkotikdən istifadə edəndə, sıqaret çəkəndə, həmçinin qaz və işqəla ehtiyatlı davranışında hansı aqibətə məruz qalacağımızı tamaşaçıya çatdırıran sosial çarxlar insanın psixoloji sistemində gərginlik yaradır (ölüm, itirmək qorxusu, yalnızlıq və s.) və gərginliyin aradan qaldırılması üçün çözümlər təklif edir.

Yumor kommunikasiya və ünsiyyətdə ən çox istifadə olunan üsullardandır. Ümumilikdə, diqqət çəkməkla, xoş əhval yaratmaqla davranış və münasibəti dəyişmə gücünə malikdir. İnandırma yənəlik çıxışının əksəriyyətində də, bunun şahidi oluruq ki, sözçülər nitqlərinə, adətən, lətifə, yaxud yumrul qisa hekayələrə başlayırlar. Reklam psixologiyasına əsasən, nikbin informasiya daşıyan reklamlar daha uzunmüddəli yaddaqalma xüsusiyyətini malikdir.

Qaldırılan sosial problemdən, yaxud mühüm məsələdən asılı olaraq, reklam çarxlarında auditoriyanın psixoloji-emosional durumu nəzərə alınır. Məlumdur ki, yaşlılara münasibəti gəncələr və uşaqlar daha tez təsir altına düşürlər. Həmçinin kişilərlə müqayisədə qadınlar hadisələrə daha emosional yanaşırlar. Empatiya hissini aşınması sosial reklam mədəniyyətinin bir hissəsidir. Duyğusallıq doğru və uyğun yerdə istifadə edildiyindən reklam kompaniyası uğurlu nəticələr əldə edir. Belə ki, insanlar psixoloji olaraq rahatlıq, keyfiyyət, asanlıq, vaxt qənaat, mənfəət kimi amillərə can atırlar. Televiziyyada yayılmış sosial reklamlarda macəra, qorxu, humor, romantizm, cinsəllik, sevdiklərimizi düşünmə, yarışma, oyun və s. kimi elementlər varsa, karma amilinin diqqətə çatdırılması qəçilənməzdir. Əsasən də, sağlamlıqla bağlı olan sosial reklamlarda verilən mesajların karma özəlliyyinə sahib olduğunu deyə bilərik. Məsələn, içkili halda avtomobil idarə

edən valideyn öz uşağımı vura bilər, yaxud siqaret çəkən insanların olduğu ailədə uşaqların da passiv istifadəçiyə çevrilərək xəstələnməsini göstərə bilərik.

İnsanın bir şeyi nə qədər tez-tez eşidib görürsa, ona daha çox inanır və qəbul edib mənimşəyir. İndirdirmənin bir yolu da mesajı müntəzəm olaraq təkrar etməkdir. Sosial reklam istehsalçısı hədəf auditoriyasını yaxşı tanımlı, hansı simvolların, sözlərin və ifadələrin tamaşaçı tərəfindən necə qəbul olunacağını bilməlidir. Televiziyyada da sosial reklamların efirə getmə vaxtı dəqiq müəyyən edilməli və bu cür ictimai maarifləndirici çarxlar davamlı olaraq təkrar göstərilməlidir.

Sosial reklamlar cəmiyyət düzənni qorumaq missiyasını daşıyır. İşlək sosial reklam insanı başqalarının "xəstəliyinə" yoluxdurmur, "coxpotensialığının" köməyilə özünə, öz gücünə inam yaradır, əldə olan imkanların fərqinə varmağa çağırır. Onun gücü də elə bundadır. Təməl prinsip "problemlərin əsarətində" olan insanların üfüqünü genişləndirərk əvvəlki halının, öncəki vəziyyətinin mənfi tərəflərini, mənasızlığını göstərməkdir [4].

İnsan müəyyən olunmuş davranış qaydalarını ətrafindan, onu əhatə edən toplumdan öyrənir. Bu prosesin ayrılmaz hissəsi kimi sosial reklam da öz əhəmiyyətini qoruyur. Dünyanın rəngarəngliyini, müxtəlifliyini göstərərək baxış bucağını dəyişir, səsiallaşdırır, çıxış yollarını göstərir, mayak tək istiqamətləndirir və insanın özünü reallaşdırmasında müstəsna rol oynayır.

ƏDƏBİYYAT:

1. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanunu
2. Aydin Dadaşov. Kütləvi informasiya vasitələrində reklam və marketinq problemləri. Bakı, 2011, 166 s.
3. Rufen Oral. Televiziyyonda yayınlanan kamu spotlarının hədəf kitlenin tutum ve davranışları üzerindeki etkisi. Konya, 2016, 120 s.
4. Андросова Л. А. Политическая и социальная реклама. Пенза: Информационно-издательский центр ПензГУ, 2008, 160 с.
5. Голуб О. Ю. Социальная реклама: Учебное пособие — М.: Издательско-торговая корпорация «Дашков и К°», 2010, 180 с.
6. Соловникова А. Н. Современная социальная реклама: способы воздействия на адресата. Саратов, 2013, 197 с.

Elmi rəhbər: dos. Lalə Hacıyeva